

Azərbaycan Respublikasının Vergi Məcəlləsi

(Azərbaycan Respublikasının [11 iyul 2000-ci il tarixli 905-IQ nömrəli Qanunu ilə təsdiq edilmişdir](#))

Maddə 164. Vergi ödəməkdən azad edilmə

164.1. Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur:

164.1.3. milli və ya xarici valyutanın (numizmatika məqsədlərindən başqa), həmçinin qiymətli kağızların göndərilməsi və ya idxal edilməsi;

164.1.4. Azərbaycan Respublikasının Mərkəzi Bankının və Azərbaycan Respublikasının Dövlət Neft Fondunun aktivlərində yerləşdirilməsi üçün nəzərdə tutulan qızılın, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta sərəvətlərinin, xaricdə istehsal edilmiş Azərbaycan Respublikası pul nişanlarının, yubiley sikkələrinin və digər bu qəbildən olan qiymətliyərin idxalı;

164.1.10. Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Respublikası Dövlət Neft Fondunun qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət göstərilməsi.

164.1.11. Azərbaycan Respublikasına, o cümlədən onu təmsil edən hüquqi şəxslərə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq verilməsi nəzərdə tutulan əsas fondların, daşınan əmlakın və digər aktivlərin Azərbaycan Respublikası Dövlət Neft Fonduna və ya Azərbaycan Respublikasını təmsil edən tərəfə hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar.

164.1.15. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedicisi sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı;

164.1.16. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən

müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — rezidentin sənaye, yaxud texnologiyalar parklarında qeydiyyatı alındığı tarixdən 7 il müddətinə;

164.2. Müvafiq icra hakimiyyəti orqanı konkret sahənin inkişafını təmin etməklə konkret dövr üçün nəzərdə tutulan, istehsal ehtiyaclarını yerli xammal hesabına ödəmək mümkün olmadıqda, istehsal təyinatlı xammal və müasir texnologiyanı təmin edən avadanlıqların idxalını ƏDV-dən azad edə bilər. ([3](#), [6](#), [9](#), [13](#), [16](#), [24](#), [27](#), [30](#), [33](#), [35](#), [39](#), [42](#))

Maddə 165. Verginin sıfır (0) dərəcəsi ilə tutulması

165.1. Aşağıdakı işlərin görülməsinə, xidmətlərin göstərilməsinə və əməliyyatların aparılmasına görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur:

165.1.1. Azərbaycan Respublikasında akkreditə edilmiş beynəlxalq təşkilatların və xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin, bu nümayəndəliklərin müvafiq statuslu Azərbaycan Respublikasının vətəndaşı olmayan diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mallar və xidmətlər;

165.1.2. qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi;

165.1.5. Azərbaycan Respublikasının Mərkəzi Bankına qızıl və digər qiymətliyərin göndərilməsi;

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında

Qərar № 11

Bakı şəhəri, 31 yanvar 2005-ci il

Ölkədə sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması, daxili bazarın qorunması və «[Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında» Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə» Azərbaycan Respublikasının Qanununa əsasən xarici iqtisadi fəaliyyətin mal nomenklaturu üzrə kodların Beynəlxalq Harmonik Sistemin yeni variantına uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:](#)

1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisinə gətirilən aşağıdakı mallar əlavə dəyər vergisindən azad olunur:

1.1. ~~birgə müəssisənin nizamnamə fonduna xarici investora əmanəti kimi və ya tamamilə xarici investora məxsus müəssisənin yaradılması üçün gətirilən əmlak;~~

1.2. xarici investisiyalı müəssisənin əcnəbi işçilərinin öz ehtiyacları üçün Azərbaycan Respublikasına gətirdikləri əmlak (işə götürənin arayışı gömrük orqanlarına təqdim olunmaqla);

1.3. Azərbaycan Respublikasının ərazisində mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar;

1.4. texniki yardım da daxil olmaqla, təmənnasız yardım və xeyriyyə məqsədi ilə dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə gətirilən mallar;

1.5. xarici iqtisadi fəaliyyətin mal nomenklaturuna daxil olan bütün növ avtonəqliyyat vasitələri istisna olmaqla, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kiloqramdan artıq olmayan mallar;

1.6. fəvqəladə halların qarşısının alınması və bu halların nəticələrinin aradan qaldırılması məqsədi ilə maddi-texniki təchizat sisteminin yaradılması, seysmik-müşahidə məntəqələrinin və qəza-xilasetmə dəstələrinin

yerləşdiriləcəyi bazaların təşkili və onların fəaliyyəti üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının təsdiqedicisi sənədi əsasında idxal olunan xüsusi texniki vasitələr, avadanlıqlar, cihazlar, alətlər, komplektləşdirici məmulatlar, ehtiyat hissələri, ləvazimatlar və materiallar;

1.7. Azərbaycan Respublikası vətəndaşlarının pasportları və şəxsiyyət vəsiqələri blankları, onların fərdiləşdirilməsi, «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin yaradılması və tətbiqi, əl-barmaq izlərinin, güllə və gilizlər üzərindəki izlərin müəyyən edilməsi üçün gətirilən avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar, polisə telefon zənglərinin qəbulu üzrə xüsusi «102» xidmətinə — Zəng Mərkəzi Sistemində (ZMS) daxil olan avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar, dəniz səviyyəsindən 1300 metrədən hündürükdə yerləşən dağlıq ərazilərdə turizm sahəsində olan investisiya layihələrinin həyata keçirilməsi üçün, ehtiyaclarını yerli xammal və materiallar hesabına ödəmək mümkün olmadıqda, layihə çərçivəsində idxal edilən mallar;

~~1.8. qanunvericiliyə uyğun olaraq, dövlət müəssisələrini idarə etmək hüququna dair təsdiq edilmiş müqavilələrin icrası ilə bağlı investisiya proqramında istehsalın təşkili üçün nəzərdə tutulmuş mallar;~~

1.9. aksizli malların aksiz markalarının saxta olub-olmamasını yoxlamaq üçün xüsusi avadanlıqlar (əl detektorları və lampalar), Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən blanklar, onların tətbiqinə nəzarət və istifadəsi üçün müvafiq avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar;

1.12. ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıq və materiallar (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasına idxal olunan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə);

1.14. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və onun tabeliyində olan müəssisələr tərəfindən müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyalar, avadanlıqlar və dəstləşdirici hissələr;

~~1.15. Gücü 750 meqavatdan artıq olan buxar-qaz elektrik stansiyalarının tikintisi üçün məcmu dəyəri 500 (beş yüz) milyon manatadək olan 84-cü, 85-ci və digər mal qrupları üzrə gətirilən mal və avadanlıqlar;~~

1.16. Xüsusi iqtisadi zonaya idxal edilən mallar (aksizli mallar istisna olmaqla);

1.17. Azərbaycan Respublikasının Dövlət Taxıl Fonduna tədarük edilməsi məqsədi ilə idxal olunan taxıl və taxıl emalı məhsulları;

1.18. Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq Azərbaycan Respublikasına verilməsi nəzərdə tutulan əsas fondların, daşınar əmlakın və digər aktivlərin Azərbaycan Respublikasının Dövlət Neft Fonduna və ya hasilatın pay bölgüsü haqqında sazişlərdə Azərbaycan Respublikasını təmsil edən hüquqi şəxslərə hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar;

1.19. «Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicisi sənədi əsasında idxalda əlavə dəyər vergisindən azad olunan elmi cihazların və avadanlıqların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN) üzrə Siyahısı» təsdiq edilsin (əlavə olunur);

1.20. «Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxalda əlavə dəyər vergisindən azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturu (XİF MN) üzrə Siyahısı» təsdiq edilsin (əlavə olunur);

~~1.21. Beynəlxalq standartlara cavab verən su nəqliyyat vasitələrini istehsal edən strateji əhəmiyyətli sənaye müəssisələrinin tikintisi üçün layihə çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təsdiqedicisi sənədləri əsasında idxal olunan mal və avadanlıqlar. ([*2014-cü il yanvarın 1-dək qüvvədədir](#))~~

1.22. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən alınan qeydiyyat şəhadətnamələri, sürücülük vəsiqələri, qeydiyyat nişanları, xidmətlə bağlı digər blanklar və büdcə vəsaiti hesabına idxal olunan avadanlıqlar.

~~1.23. İstehsal gücü gündə 5000 (beş min) ton klinker və ya ildə 2 (iki) milyon ton sement təşkil edən və API (American Petroleum Institute) standartlarına cavab verən quyu tamponaj sementi istehsal edən sement zavodlarının tikintisi üçün layihə çərçivəsində idxal olunan mallar, materiallar və avadanlıqlar. ([*2014-cü il yanvarın 1-dək qüvvədədir](#)).~~

1.24. Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilməsi üçün idxal olunan qızıl.

1.25. «Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsdiqedicisi sənədləri əsasında, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətinə xüsusi icazə verilmiş şəxslər tərəfindən əlavə dəyər vergisindən azad olunmaqla idxal edilən, alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların

hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı» təsdiq edilsin (əlavə olunur).

1.26. Dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin tikintisi üçün layihə çərçivəsində «Azərbaycan Polad İstehsalı Kompleksi» Qapalı Səhmdar Cəmiyyətinin təsdiqedicisi sənədləri əsasında idxal olunan mal və avadanlıqlar.

2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə əlavə dəyər vergisindən azad olunan mallardan başqa «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı» təsdiq edilsin (əlavə olunur).
3. «Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli, 468 nömrəli Sərəncamının 3.3-cü yarımbəndinə uyğun olaraq, «Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid, idxal zamanı əlavə dəyər vergisindən azad olunan daşınar əşyaların xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturu üzrə siyahısı» təsdiq edilsin (əlavə olunur).
4. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı»nda əlavə və dəyişikliklərin edilməsinə yalnız sonrakı il üçün dövlət büdcəsinin layihəsi hazırlandığı dövrdə baxıla bilər.
5. Müəyyən edilsin ki, əlavə dəyər vergisindən azad olunan idxal edilən mallar təyinatı üzrə istifadə olunmadıqda, həmin mallar yenidən bəyan olunmalı və 10 gün müddətində əlavə dəyər vergisi ödənilməlidir. Əks təqdirdə, malları satanlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür.
6. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin [2000-ci il 15 avqust tarixli, 138 nömrəli](#) qərarının 2-ci bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin [2000-ci il 26 oktyabr tarixli, 195 nömrəli](#) qərarının 2-ci bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin [2001-ci il 24 yanvar tarixli, 22 nömrəli](#) qərarının 10-cu bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin [2001-ci il 7 mart tarixli, 62 nömrəli](#) qərarının 2-ci bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin [2001-ci il 13 avqust tarixli, 138 nömrəli](#) qərarının 2-ci bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin [2002-ci il 27 aprel tarixli, 71 nömrəli](#) qərarının

2-ci bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin [2003-cü il 26 fevral tarixli, 32 nömrəli](#) qərarının 1-ci bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin [2004-cü il 24 may tarixli, 73 nömrəli](#) qərarının 1-ci bəndi çıxarılsın.

7. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının siyahısı» təsdiq edilsin (əlavə olunur).

8. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASI-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Topplusu»nda dərc edilmişdir (31 yanvar 2005-ci il, № 1, maddə 55) («VneshExpertService» LLC).

*7 aprel 2005-ci il tarixli, [63 nömrəli](#); 15 oktyabr 2005-ci il tarixli, [187 nömrəli](#); 1 fevral 2006-cı il tarixli, [31 nömrəli](#); 6 aprel 2006-cı il tarixli, [97 nömrəli](#); 26 iyul 2006-cı il tarixli, [185 nömrəli](#); 13 iyun 2007-ci il tarixli, [95 nömrəli](#); 27 iyul 2007-ci il tarixli, [119 nömrəli](#); 30 dekabr 2007-ci il tarixli, [220 nömrəli](#); 30 aprel 2008-ci il tarixli, [106 nömrəli](#); 1 iyul 2008-ci il tarixli, [150 nömrəli](#); 25 iyul 2008-ci il tarixli, [168 nömrəli](#); 17 noyabr 2008-ci il tarixli, [256 nömrəli](#); 7 yanvar 2009-cu il tarixli, [4 nömrəli](#); 30 aprel 2009-cu il tarixli, [65 nömrəli](#); 14 sentyabr 2009-cu il tarixli, [138 nömrəli](#); 15 sentyabr 2009-cu il tarixli, [140 nömrəli](#); 22 dekabr 2009-cu il tarixli, [196 nömrəli](#); 12 aprel 2010-cu il tarixli, [62 nömrəli](#); 16 iyul 2010-cu il tarixli, [141 nömrəli](#); 3 dekabr 2010-cu il tarixli, [231 nömrəli](#) (2011-ci il iyulun 10-dək qüvvədədir *); 13 dekabr 2010-cu il tarixli, [232 nömrəli](#) (2016-cı il yanvarın 1-dək qüvvədədir); 25 yanvar 2011-ci il tarixli, [17 nömrəli](#); 25 aprel 2011-ci il tarixli, [60 nömrəli](#); * 1 avqust 2011-ci il tarixli, [125 nömrəli](#); 24 yanvar 2012-ci il tarixli, [15 nömrəli](#); * 19 iyul 2012-ci il tarixli, [154 nömrəli](#) (2014-cü il yanvarın 1-dək qüvvədədir); 24 sentyabr 2012-ci il tarixli, [210 nömrəli](#); 19 oktyabr 2012-ci il tarixli, [238 nömrəli](#); 5 iyul 2013-cü il tarixli, [174 nömrəli](#) (2014-cü ilin yanvarın 1-dək qüvvədədir *); 8 noyabr 2013-cü il tarixli, [324 nömrəli](#) (Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir); 25 aprel 2014-cü il tarixli, [113 nömrəli](#) (Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 10 il müddətində qüvvədədir); 10 mart 2015-ci il tarixli, [62 nömrəli](#) Qərarlara əsasən dəyişikliklər və əlavələrlə («VneshExpertService» LLC).*

21 oktyabr 2005-ci il tarixli, [1031-IIQ nömrəli](#) Qanuna əsasən 2006-cı il yanvarın 1-dək mütləq rəqəmlərlə müəyyən olunan 5000 manat 2006-cı il yanvarın 1-dən 1 manata bərabər tutulur («VneshExpertService» LLC).

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 31 yanvar tarixli,
11 nömrəli qərarına
əlavə

Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı

<i>XİF ƏN-in kodu</i>	<i>Mal mövqələrinin adları</i>
<i>Qrup 01-dən</i>	
0101 10 100 0	<i>safqanlı cins atlar</i>
0102 10	<i>safqanlı cins heyvanlar</i>
0103 10 000 0	<i>safqanlı cins donuzlar</i>
010410 100 0	<i>safqanlı cins qoyunlar</i>
010420 100 0	<i>safqanlı cins keçilər</i>
<i>Qrup 10-dən</i>	
1001	<i>Buğda və meslin (*)</i>
<i>Qrup 11-dən</i>	
110100	<i>Buğda unu və ya buğda-çovdar unu (*)</i>
<i>Qrup 19-dən</i>	
1901100000	<i>Uşaq qidası, pərakəndə satış üçün çəkilib bükülmüş</i>
<i>Qrup 26-dən</i>	
2606000000	<i>Alüminium filizləri və konsentratları</i>
<i>Qrup 27-dən</i>	
2713	<i>Neft koksu, neft bitumu və neftin və ya neft məhsullarının emalından qalan, o cümlədən bitumlu minerallardan alınmış digər qalıqlar (*)</i>
2716000000	<i>Elektrik enerjisi</i>
<i>Qrup 30-dən</i>	<i>Əczaçılıq məhsulları (3005, 3006400000, 3006500000 mal mövqələri istisna olmaqla)</i>
<i>Qrup 31</i>	<i>Gübrələr</i>
<i>Qrup 36</i>	<i>Fişənglər, signal raketləri, yağış raketləri, dumana qarşı signal və digər pirotexnika məmulatları — hərbi məqsədlər üçün</i>
<i>Qrup 38-dən</i>	
3824906401	<i>Hemodializdə istifadə olunan qarışıq tərkiblər</i>
<i>Qrup 40-dən</i>	

4011 30 000 0	<i>Aviasiyada istifadə üçün təzə pnevmatik rezin şinlər</i>
4012 13 000 0	<i>Aviasiyada istifadə üçün bərpa edilmiş pnevmatik rezin şinlər</i>
<i>Qrup 48-dən</i>	
4801000000	<i>Qəzet kağızı, rulonlarda və ya vərəq şəklində</i>
<i>Qrup 49-dən</i>	
4901 və 4902	<i>Çap olunmuş kitab, qəzet və jurnallar</i>
4907 00	<i>Poçt markaları, dövlət rüsumu markaları və analoji markalar, vaxtlı (ödənilməmiş), nəzərdə tutulduğu ölkədə cari və ya yeni buraxılışı olan və qəbul nominal qiymətli və ya qiymətli olacaq markalar; gerbli kağızlar; çek kitabçaları; banknotlar; aksiyalar</i>
<i>Qrup 84-dən</i>	
8407 10 000	<i>Qıgılcımla alışan daxiliyanma, dövri və irəli-geri hərəkət edən porşen ilə aviasiya mühərrikləri</i>
8408 90 470 1	<i>Gücü 50 kVt-dan çox, lakin 100 kVt-dan çox olmayan sıxılmadan alovlanan porşenli daxiliyanma (dizellər və yarım dizellər), təzə, mülki aviasiya üçün mühərriklər</i>
8409 10 000 0	<i>8407 və 8408 mal mövqelərinin aviasiya mühərrikləri üçün hissələr</i>
8411 11 000 0	<i>Turboreaktiv mühərriklər</i>
8411 12	<i>Turboreaktiv mühərriklər</i>
8411 21 000 0	<i>Turbovintli mühərriklər</i>
8411 22	<i>Turbovintli mühərriklər</i>
8412 10 000 0	<i>Reaktiv mühərriklər</i>
8412 90 200 0	<i>Reaktiv mühərriklərin hissələri</i>
<i>Qrup 84-dən</i>	
8421 29 000 2	<i>Hemodializdə istifadə olunan filtrlər</i>
<i>Qrup 85-dən</i>	
8502319000	<i>Külək enerjili elektrik qurğuları</i>
<i>Qrup 87-dən</i>	
8713	<i>Əlil arabaları, mühərrik və ya başqa hərəkət mexanizmləri ilə təchiz olunmuş və ya olunmamış</i>
<i>Qrup 88-dən</i>	
8802 11 000 0	<i>Boş təchiz olunmuş aparatın kütləsi 2000 kq-dan çox olmayan vertolyotlar</i>
8802 12 000 0	<i>Boş təchiz olunmuş aparatın kütləsi 2000 kq-dan çox olan vertolyotlar</i>
8802 20 000 0	<i>Boş təchiz olunmuş aparatın kütləsi 2000 kq-dan çox olmayan təyyarələr və digər uçan aparatlar</i>

8802 30 000 0	<i>Boş təchiz olunmuş aparatın kütləsi 2000 kq-dan çox, lakin 15000 kq-dan çox olmayan təyyarələr və digər uçan aparatlar</i>
8802 40 000 0	<i>Boş təchiz olunmuş aparatın kütləsi 15000 kq-dan çox olan təyyarələr və digər uçan aparatlar</i>
8803 10 000 0	<i>Hava və aparıcı vintlər və onların hissələri</i>
8803 20 000 0	<i>Şassilər və onların hissələri</i>
8803 30 000 0	<i>Təyyarə və vertolyotların digər hissələri</i>
8805 29 000 0	<i>Uçuş heyəti üçün yerüstü trenajorlar və onların hissələri</i>
<i>Qrup 90-dan</i>	
9021 31 000 0	<i>--süni oynaqlar</i>
9021 39 900 0	<i>---digərləri</i>
9021 40 000 0	<i>-əşitmə aparatları, hissə və ləvazimatlarından başqa</i>
9021 90 100 0	<i>---əşitmə aparatlarının hissə və ləvazimatları</i>
9021 90 900 0	<i>---digərləri</i>
<i>Qrup 93-dən</i>	
9301	<i>Hərbi silah növləri (revolver, tapança və 9307 mal mövqeyindəki silahlardan başqa)</i>
930200	<i>revolver və tapança (9303 və 9304 mal mövqələrində təsnif edilənlərdən başqa)</i>
9305	<i>9301—9304 mal mövqələrində təsnif edilən məmulatların hissə və ləvazimatları</i>
9306	<i>Bombalar, qumbaralar, torpedalar, minalar, raketlər və döyüş aparılması üçün analoji hissələr və onların hissələri, patronlar, digər döyüş sursatları, mərmilər və onların hissələri, patronlar üçün qırmalar, sıxılar daxil edilməklə</i>
<i>Qrup 94-dən</i>	
9401 10 000 0	<i>Hava nəqliyyatı vasitələrində istifadə olunan oturacaqlar kimi oturacaqlar</i>
9401 90 100 0	<i>Uçan aparatlarda istifadə olunan oturacaqlara bənzər oturacaqların hissələri</i>

Azərbaycan Respublikası
 Nazirlər Kabinetinin
 2005-ci il 31 yanvar tarixli,
 11 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid, idxal zamanı əlavə dəyər vergisindən azad olunan daşınar əşyaların xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturu üzrə siyahısı

XİF ƏN-in kodu	Mal mövqelərinin adları
1	2
8424 81	-- kənd təsərrüfatı və bağçılıq üçün:
8424 81 100 0	--- suvarma qurğuları
	--- digərləri:
8424 81 300 0	---- daşınan qurğular
	---- digərləri:
8424 81 910 0	----- traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş tozpaylayan və səpələyən qurğular
8424 81 990 0	----- digərləri
8428 20 300 0	--- xüsusi olaraq, kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş pnevmatik qaldırıcılar və konveyerlər
8428 90 710 0	----- kənd təsərrüfatı traktorlarına taxılmaq üçün hazırlanmış yükləyici qurğular
8429	Buldozerlər, dönməz və dönər kavahınlarla, qreyderlər və planirovşiklər, skreperlər, mexaniki kürəklər, ekskavatorlar, birçalovlu yükləyicilər, toxaclayıcı və yolbasan maşınlar, özügedən:
	- buldozerlər, dönməz və dönər kavahınlarla:
8429 11 00	-- tırtılı:
8429 11 001 0	--- gücü 250 a.g (at gücü)-dən çox
8429 11 002 0	--- gücü 400 a.g. və çox, —50° C və aşağı hava temperaturalarında işləmək üçün nəzərdə tutulan
8429 11 009 0	--- digərləri
8429 19 000 0	-- digərləri
8429 20 00	- qreyderlər və planirovşiklər
8429 20 001 0	-- qreyderlər, gücü 350 a.g. və çox
8429 20 009 0	-- digərləri
8429 30 000 0	- skreperlər
8429 40 900 0	-- toxaclayıcı maşınlar
	- mexaniki kürəklər, ekskavatorlar və birçalovlu yükləyicilər:
8429 51	-- frontal birçalovlu yükləyicilər:
8429 51 100 0	--- yeraltı işlər üçün xüsusi hazırlanmış yükləyicilər
	--- digərləri:

8429 51 910 0	---- birçalovlu tırtıllı yükləyicilər
8429 51 990 0	---- digərləri
8429 52	-- tamdönər maşınlar:
842952 100 0	--- tırtıllı ekskavatorlar
8429 52 900 0	--- digərləri
8429 59 000 0	— digərləri
8432	Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı maşınları, torpağın hazırlanması və işlənməsi üçün; qazon və ya idman meydançaları üçün katoklar:
8432 10	- kotanlar:
8432 10 100 0	-- kavahınlı
8432 10 900 0	-- digərləri
	- dırmıqlar, kətmənlər, kultivatorlar, alaqaparan, kərkilər:
8432210000	-- diskli dırmıqlar
8432 29	-- digərləri:
8432291000	--- kətmənlər və kultivatorlar
8432 29 300 0	--- dırmıqlar
8432 29 500 0	--- torpaq frezləri
8432 29 900 0	--- digərləri
8432 30	- toxumsəpən, əkən və şitilbasdıran maşınlar:
	-- toxumsəpən:
8432 30 110 0	--- mərkəzi ötürücüsü olan dəqiq səpin aparan toxumsəpən
8432 30 190 0	--- digərləri
8432 30 900 0	-- əkən və şitilbasdıran maşınlar
8432 40	- üzvi və mineral gübrə səpələyiciləri və paylayıcıları:
8432 40 100 0	-- mineral və ya kimyəvi gübrələrin paylanması üçün
8432 40 900 0	-- digərləri
8432 80 000 0	- digər maşın
8432 90 000 0	- hissələri
8433	Kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyülməsi üçün maşın və ya mexanizmlər, presləyici-toplayıcılar, saman və quru otları kiplər formasında qablaşdırmaq üçün preslər daxil olmaqla; otbiçənlər və qazonbiçənlər; 8437 mal mövqeyində göstərilənlərdən başqa, yumurta, meyvə və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, sortlaşdırılması və ya çıxış edilməsi üçün maşınlar:
	- qazonlar, parklar və ya idman meydançaları üçün otkəsən maşınlar:

843311	-- motorlu, horizontal səth üzərində fırlanan kəsici hissə ilə:
8433 11 100 0	--- elektrikle işləyən
	--- digərləri:
	---- özügedən:
8433 11 510 0	----- oturacaq
8433 11 590 0	----- digərləri
8433 11 900 0	---- digərləri
8433 19	-- digərləri:
	--- mühərrikli:
8433 19 100 0	---- elektrikle işləyən
	---- digərləri:
	----- özügedən:
8433 19 510 0	----- oturacaq
8433 19 590 0	----- digərləri
8433 19 700 0	----- digərləri
8433 19 900 0	--- mühərriksiz
8433 20	- otbiçənlər, traktorlara bərkidilənlər daxil olmaqla, digərləri:
8433201000	-- mühərrik
	-- digərləri:
	--- traktor üçün, asma və ya yedəkli:
8433 20 510 0	---- horizontal səth üzərində fırlanan kəsici hissə ilə
8433 20 590 0	---- digərləri
8433 20 900 0	--- digərləri
8433 30	- küləş tədarükü üçün digər maşınlar:
8433 30 100 0	- otçevirən, yan dırmıqları və samanqarışdırıcılar
8433 30 900 0	- digərləri
8433 40	- küləş və samandan kipbağlayan preslər, presləyici-yığıcılar daxil olmaqla:
8433 40 100 0	-- presləyici-yığıcılar
8433 40 900 0	- digərləri
	- məhsul yığımını üçün digər maşınlar; taxıldöyən maşın və mexanizmlər:
8433 51 000 0	- taxılıyığan kombaynlar
8433 52 000 0	- digər taxıldöyən maşın və mexanizmlər
8433 53	- köklərin və ya meyvəköklülərin yığılması üçün maşınlar:
8433 53 100 0	--- kartofqazıyan və kartofyığan maşınlar
8433 53 300 0	--- çuğundurun tağını kəsən maşınlar və çuğunduryığan maşınlar

8433 53 900 0	--- digərləri
8433 59	- digərləri:
	--- silosyığan kombaynlar:
8433 59 110 0	---- özügedən
8433 59 190 0	---- digərləri
8433 59 300 0	--- üzümüyğan kombaynlar
8433 59 800 0	--- digərləri
8433 60 000 0	- yumurta, meyvə və ya başqa kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar
8433 90 000 0	- hissələri
8434	Sağıcı qurğu və aparatları, südün emalı və təkrar emalı üçün avadanlıqlar:
8434 10 000 0	- sağıcı qurğu və aparatları
8434 20 000 0	- südün emalı və təkrar emalı üçün avadanlıqlar
8434 90 000 0	- hissələri
8435	Preslər, xırdalayıcılar və şərəbçilik, sidr, meyvə şirələri və digər içkilərin istehsalı üçün analogi maşınlar:
8435 10 000 0	- avadanlıqlar
8435 90 000 0	- hissələr
8436	Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı, quşçuluq və ya arıçılıq üçün avadanlıqlar, toxumların yetişdirilməsi üçün avadanlıqlar daxil edilməklə, mexaniki və ya qızdırıcı qurğularla, digərləri; quşçuluq üçün inkubatorlar və bruderlər:
8436 10 000 0	- heyvan yemi hazırlanması üçün maşın və mexanizmlər
	- quşçuluq üçün avadanlıqlar; inkubatorlar və bruderlər:
8436 21 000 0	- inkubatorlar və bruderlər
8436 29 000 0	-- digərləri
8436 80	- digər avadanlıqlar:
8436 80 100 0	-- meşə təsərrüfatı üçün maşın və avadanlıqlar
	-- digərləri:
8436 80 910 0	--- avtomişarlar
8436 80 990 0	--- digərləri
	- hissələr:
8436 91 000 0	-- quşçuluq və ya inkubatorlar və bruderlər üçün avadanlıqlar
8436 99 000 0	digərləri
8437	Toxum, taxıl və paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar; unüyütmə sənayesi üçün

	avadanlıqlar və ya taxıl və quru paxlalıların emalı üçün avadanlıqlar, kənd təsərrüfatı fermalarında istifadə olunan avadanlıqlardan başqa:
8437 10 000 0	- toxum, taxıl və ya quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar
8437 80 000 0	- digər avadanlıqlar
8437 90 000 0	- hissələri
8438	Bu qrupun başqa yerində adı çəkilməyən və ya təsnif olunmayan yeyinti məhsullarının və ya içkilərin sənaye istehsalı və ya hazırlanması üçün avadanlıqlar, heyvan və ya buxarlanmayan bitki mənşəli yağ və ya piylərin ekstraksiyası və ya hazırlanması üçün olan avadanlıqlardan başqa:
8438 10	- çörək-bulka məmulatları, makaron, spagetti və ya analoji məmulatların hazırlanması üçün avadanlıqlar:
8438 10 100 0	-- çörək-bulka məmulatlarının istehsalı üçün avadanlıqlar
8438 10 900 0	-- makaron, spagetti və ya analoji məhsulların istehsalı üçün avadanlıqlar
8438 20 000 0	- qənnadı sənayesi, kakao tozu və ya şokolad istehsalı üçün avadanlıqlar
8438 30 000 0	- şəkər sənayesi üçün avadanlıqlar
8438 40 000 0	- pivəbişirmə sənayesi üçün avadanlıqlar
8438 50 000 0	- ət və quş emalı üçün avadanlıqlar
8438 60 000 0	- mey və, qoz-fındıq və ya tərəvəz emalı üçün avadanlıqlar
8438 80	- digər avadanlıqlar:
8438 80 100 0	-- çay və kofe emalı üçün
	-- digərləri:
8438 80 910 0	--- içki hazırlanması və ya istehsalı üçün
8438 80 990 0	--- digərləri
8438 90 000 0	- hissələr
8701	Traktorlar (8709 mal mövqeyindəki traktorlardan başqa):
8701 10 000 0	- yanaşı gedən sürücü tərəfindən idarə olunan traktorlar
8701 20	- yarımqoşqular üçün təkərli traktorlar:
8701 20 10	-- təzələri:
8701 20 101 0	--- yəhərli dartıcılar
8701 20 109 0	--- digərləri
8701 20 90	-- istismar olunmuş:
8701 20 901 0	--- yəhərli dartıcılar
8701 20 909 0	--- digərləri

8701 30	- tırtıllı traktorlar:
8701 30 100 0	- xizək trasları (yolları) çəkmək üçün
8701 30 900 0	-- digərləri
8701 90	- digərləri:
	-- kənd təsərrüfatı işləri üçün traktorlar (yanışı gedən sürücü tərəfindən idarə olunan traktorlardan başqa) və meşə təsərrüfatı üçün traktorlar, təkərli :
	--- təzələri, mühərriklərinin gücü:
8701901100	---- 18 kVt-dan çox olmayan
8701 90 200 0	---- 18 kVt-dan yuxarı, lakin 37 kVt-dan çox olmayan
8701 90 250 0	---- 37 kVt-dan yuxarı, lakin 59 kVt-dan çox olmayan
8701903100	---- - 59 kVt-dan yuxarı, lakin 75 kVt-dan çox olmayan
8701903500	---- 75 kVt-dan yuxarı, lakin 90 kVt-dan çox olmayan
8701 90 390 0	---- 90 kVt-dan yuxarı
8701 90 500 0	--- istismar olunmuş
8701 90 900 0	-- digərləri

*Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 31 yanvar tarixli,
11 nömrəli qərarı ilə
təsdiq edilmişdir*

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı

1. «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarı (4-cü bəndi istisna olunmaqla).
2. «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 may tarixli, 101 nömrəli qərarı.
3. «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarına əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 14 yanvar tarixli, 6 nömrəli qərarı.

4. «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarına dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 iyun tarixli, 95 nömrəli qərarı.

5. «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarına əlavə edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 15 yanvar tarixli, 6 nömrəli qərarı.

6. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı»na dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 4 dekabr tarixli, 155 nömrəli qərarı.

7. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı»na dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 4 dekabr tarixli, 155 nömrəli qərarına dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 26 dekabr tarixli, 163 nömrəli qərarı.

8. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı»na əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 31 mart tarixli, 36 nömrəli qərarı.

9. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı»na əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 may tarixli, 66 nömrəli qərarı.

10. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı»na əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 3 avqust tarixli, 107 nömrəli qərarı.

2010-cu il 13 dekabr tarixli,
232 nömrəli qərarı ilə
təsdiq edilmişdir

**Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicisi sənədi əsasında idxalda əlavə
dəyər vergisindən azad olunan elmi cihazların və avadanlıqların xarici iqtisadi
fəaliyyətin mal nomenklaturası (XİF MN) üzrə
Siyahısı**

XİF MN-in kodu	Mal mövqələrinin adları
1	2
8419 89 989 0	Temperatur dəyişmə prosesi ilə işləyən laborator avadanlığı
8479 89 970 0	Laboratoriya üçün digər xüsusi təyinatlı mexaniki qurğular və maşınlar
8514 10 800 0	Laborator müqavimət sobaları
8542 31 900 0	Digər prosessorlar və kontrollerlər, yaddaş qurğuları ilə, dəyişdiricilərlə, məntiqi sxemlərlə, gücləndiricilərlə, sinxronizatorlarla və ya digər sxemlərlə birləşdirilmiş və ya birləşdirilməmişlər
8543 20 000 0	Siqnal generatorları
8543 70 900 9	Fərdi funksiyaları olan digər aparaturalar
8543 90 000 9	Fərdi funksiyaları olan aparaturaların hissələri
9001 90 000 0	Digər optik elementlər
9002 19 000 0	Digər obyektivlər
9002 20 000 0	Optik süzgəclər
9002 90 000 9	Digər optik elementlər
9006 30 000 0	Xüsusi olaraq sualtı çəkiliş və aerofotoçəkiliş kameraları
9011 10 100 0	Yarımkəçirici lövhələrin və ya fotoşablonların manipulyasiya və ya yerdəyişməsi üçün xüsusi işlənmiş avadanlıqla təchiz olunmuş stereoskopik mikroskoplar
9011 10 900 0	Digər stereoskopik mikroskoplar
9011 20 100 0	Yarımkəçirici lövhələrin və ya fotoşablonların manipulyasiya və ya yerdəyişməsi üçün xüsusi işlənmiş avadanlıqla təchiz olunmuş mikrofotografiya üçün mikroskoplar
901120 900 0	Digər mikrofotografiya, mikroçəkiliş və ya mikroproyeksiyalama üçün mikroskoplar
9011 80 000 0	Digər mikroskoplar
9012 10 100 0	Yarımkəçirici lövhələrin və ya fotoşablonların manipulyasiya və ya yerdəyişməsi üçün xüsusi işlənmiş avadanlıqla təchiz olunmuş elektron mikroskoplar

9012 10 900 0	<i>Digər elektron mikroskoplar</i>
9013 20 000 0	<i>Lazerlər, lazer diodlarından başqa</i>
9013 80 900 0	<i>Digər optik cihaz və alətlər</i>
9014 20 200 0	<i>İnersiyalı naviqasiya sistemləri</i>
9014 20 800 0	<i>Aeronaviqasiya və ya kosmos naviqasiyası üçün digər cihaz və alətlər</i>
9015 80 110 0	<i>Meteoroloji, hidroloji və geofiziki elektron cihaz və avadanlıqlar</i>
9015 80 190 0	<i>Meteoroloji, hidroloji və geofiziki digər cihaz və avadanlıqlar</i>
9015 80 910 0	<i>Geodeziya, topoqrafiya, kartoqrafiya və ya nivelirləmədə istifadə olunan cihaz və avadanlıqlar; hidroqrafik cihazlar</i>
9015 80 930 0	<i>Meteoroloji, hidroloji və geofiziki cihaz və avadanlıqlar</i>
9015 90 000 0	<i>Geodezik və ya topoqrafik (fotoqrammetrik cihazlar daxil olmaqla), hidroqrafik, okeanoqrafik, hidroloji, meteoroloji və ya geofiziki alətlərin (kompaslardan başqa) məsafəölçənlərin hissə və ləvazimatları</i>
9016 00 100 0	<i>Laborator tərəzilər</i>
9017 80 900 0	<i>Digər ölçü alətləri</i>
9022 19 000 0	<i>Rentgen şüalanmalarının təsirinə əsaslanan digər aparatlar</i>
9022 29 000 0	<i>Alfa-, beta- və ya qamma- şüalanmalarının təsirinə əsaslanan digər aparatlar</i>
9024 80 100 0	<i>Materialların bərkliyini, möhkəmliyini, sıxılmasını, elastikliyini və ya digər mexaniki xüsusiyyətlərini sınaqdan keçirmək üçün digər elektron maşın və cihazlar</i>
9024 80 910 0	<i>Tekstil materialların, kağızın və kartonun sınaqdan keçirilməsi üçün qeyri-elektron maşın və cihazlar</i>
9024 80 990 0	<i>Digər materialların sınaqdan keçirilməsi üçün qeyri-elektron cihaz və maşınlar</i>
9025 19 200 0	<i>Başqa cihazlarla birləşdirilməmiş termometr və pirometrlər</i>
9025 19 800 0	<i>Qeyri-elektron termometr və pirometrlər</i>
9025 80 400 0	<i>Elektron barometrlər, hiqrometrlər və psixrometrlər</i>
9025 80 800 0	<i>Qeyri-elektron barometrlər, hiqrometrlər və psixrometrlər</i>
9026 20 800 0	<i>Təzyiqin ölçülməsi və ya ona nəzarət üçün qeyri-elektron cihaz və aparatlar</i>
9026 80 200 0	<i>Digər dəyişən səciyyələrinin ölçülməsi və ya ona nəzarət üçün elektron cihazlar və ya aparatlar</i>
9026 80 800 0	<i>Digər dəyişən səciyyələrinin ölçülməsi və ya ona nəzarət üçün qeyri-elektron cihazlar və ya aparatlar</i>
9026 90 000 0	<i>Maye və ya qazların məsrəfinin, səviyyəsinin ölçülməsi və ya onlara nəzarət üçün cihaz və aparatların hissə və ləvazimatları</i>

9027 10 100 0	<i>Elektron qaz və ya tüstü analizatorları</i>
9027 10 900 0	<i>Qeyri-elektron qaz və ya tüstü analizatorları</i>
9027 20 200 0	<i>Xromatoqraflar, elektroforez üçün cihazlar</i>
9027 30 000 0	<i>Optik şüalanmanın təsirinə əsaslanan spektrometrlər, spektrofotometrlər, spektroqraflar (ultrabənövşəyi, spektrin görünən hissələri, infraqırmızı)</i>
9027 50 000 0	<i>Optik şüalanmanın təsirinə əsaslanan digər cihaz və aparatlar (ultrabənövşəyi, spektrin görünən hissələri, infraqırmızı)</i>
9027 80 100 0	<i>Eksponometrlər</i>
9027 80 170 0	<i>Fiziki və kimyəvi analizlər üçün digər elektron cihaz və aparaturlar</i>
9027 80 910 0	<i>Viskozimetrlər, məsaməliliyi və genişlənməni ölçmək üçün cihazlar</i>
9027 80 970 0	<i>Fiziki və kimyəvi analizlər üçün digər cihaz və aparatura</i>
9027 80 110 0	<i>pH-metrlər, rH-metrlər və elektrokeçiriciliyi ölçmək üçün digər aparatura</i>
9027 90 500 0	<i>9027 20-9027 80 yarımövqələrdəki aparaturanın hissə və ləvazimatları</i>
9030 10 000 0	<i>İonlaşdırıcı şüalanmanın aşkar edilməsi və ya ölçülməsi üçün cihaz və aparatura</i>
9030 20 100 0	<i>Elektron-şüalı ossiloqraflar və ossiloskoplar</i>
9030 20 500 0	<i>Elektron ossiloqraflar və ossiloskoplar</i>
9030 20 900 0	<i>Qeyri-elektron və qeyri-elektron şüalı ossiloqraflar və ossiloskoplar</i>
9030 31 000 0	<i>Gərginliyin, cərəyan gücünün, müqavimətin və ya gücün ölçülməsi və ya ona nəzarət üçün yazı qurğusu olmayan universal ölçü cihazları və aparatura</i>
9030 32 000 0	<i>Gərginliyin, cərəyan gücünün, müqavimətin və ya gücün ölçülməsi və ya ona nəzarət üçün yazı qurğusu olan universal ölçü cihazları və aparatura</i>
9030 33 300 0	<i>Yazı qurğusu olmayan gərginliyin, cərəyan gücünün, müqavimətin və ya gücün ölçülməsi üçün və ya ona nəzarət üçün elektron cihaz və aparatura</i>
9030 33 910 0	<i>Qeyri-elektron voltmetrlər</i>
9030 33 990 0	<i>Yazı qurğusu olmayan gərginliyin, cərəyan gücünün, müqavimətin və ya gücün ölçülməsi üçün və ya ona nəzarət üçün digər cihaz və aparatura</i>
9030 40 000 9	<i>Xüsusi olaraq telekommunikasiya üçün nəzərdə tutulmuş cihaz və aparatura</i>
9030 82 000 0	<i>Yarımkəçirici lövhə və ya cihazların ölçülməsi və ya yoxlanması</i>

	<i>üçün digər cihaz və aparatlara</i>
9030 89 300 0	<i>Digər ölçü və nəzarət üçün elektron cihaz və aparatlara</i>
9030 89 900 0	<i>Digər qeyri-elektron ölçü və nəzarət üçün cihaz və aparatlara</i>
9031 20 000 0	<i>Sınaq stendləri</i>
9031 49 900 0	<i>Digər optik cihaz və avadanlıqlar</i>
9031 80 320 0	<i>Yarımkəçirici lövhələrin və qurğuların yoxlanması və ya yarımkəçirici qurğuların istehsalında istifadə olunan fotomaskaların və ya fotoşablonların yoxlanması üçün geometrik kəmiyyətlərin ölçülməsi və ya nəzarəti üçün digər elektron cihaz, qurğu və maşınlar</i>
9031 80 340 0	<i>Digər məqsədlər üçün geometrik kəmiyyətlərin ölçülməsi və ya nəzarəti üçün elektron cihaz, qurğu və maşınlar</i>
9031 80 380 0	<i>Qeyri-geometrik kəmiyyətlərin ölçülməsi və ya nəzarəti üçün digər elektron cihaz, qurğu və maşınlar</i>
9031 80 910 0	<i>Geometrik kəmiyyətlərin ölçülməsi və ya nəzarəti üçün qeyri-elektron cihaz, qurğu və maşınlar</i>
9031 80 980 9	<i>Qeyri-geometrik kəmiyyətlərin ölçülməsi və ya nəzarəti üçün qeyri-elektron cihaz, qurğu və maşınlar</i>
9032 10 200 0	<i>Elektron termostatlar</i>
9032 10 810 0	<i>Elektrik işəsalma qurğusu ilə qeyri-elektron termostatlar</i>
9032 10 890 0	<i>Digər qeyri-elektron termostatlar</i>
9032 89 000 9	<i>Avtomatik tənzimlənmə və ya idarə üçün digər cihaz və aparatlar, hidravlik və pnevmatik istisna olmaqla</i>

QEYD: 2016-cı il yanvarın 1-dək qüvvədədir.

*Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2011-ci il 25 yanvar tarixli,
17 nömrəli qərarı ilə
təsdiq edilmişdir*

Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxalda əlavə dəyər vergisindən azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturu (XİF MN) üzrə Siyahısı

<i>XİF MN-inkodu</i>	<i>Mal mövqələrinin adları</i>
<i>1</i>	<i>2</i>
Qrup 01-dən	
010210	<i>Safqanlı cins iribuynuzlu heyvanlar</i>
0104101000	<i>Safqanlı cins qoyunlar</i>

0104201000	<i>Safqanlı cins keçilər</i>
010511	<i>Çəkisi 185 qr-dan artıq olmayan ana və əcdad cinsi xətti ilə çoxaldılan ev toyuqları (Gallus domesticus)</i>
Qrup 12-dən	
1201001000	<i>Əkin üçün soya paxlalı bitkilər</i>
1206001000	<i>Əkin üçün günəbaxan toxumu</i>
1209100000	<i>Əkin üçün şəkər çuğunduru toxumu</i>
1209221000	<i>Əkin üçün qırmızı üçyarpaq yonca toxumu (Trifolium pretense L.)</i>
1209296000	<i>Əkin üçün yem çuğundurunun toxumu (Beta vulgaris var.alba)</i>
Qrup 31	<i>Gübrələr</i>
Qrup 38-dən	
3808-dən	<i>Kənd təsərrüfatında istifadə edilən insektisidlər, rodentisidlər, funqisidlər, herbisidlər, bitkilərin boyartımına qarşı və boyartımını tənzimləyən vasitələr (3808 94 mal mövqeyində göstərilən dezinfeksiyaedici vasitələrdən başqa)</i>
Qrup 84-dən	
8419310000	<i>Kənd təsərrüfatı məhsulları üçün quruducular</i>
8421110000	<i>Süd separatorları</i>
8421209001	<i>Qida sənayesində istifadə edilən suyun süzülməsi və ya təmizlənməsi üçün qurğu və avadanlıqlar</i>
8422200001	<i>Ərzaq məhsullarının istehsalında istifadə olunan butulkaların və ya digər qabların yuyulması və qurudulması üçün avadanlıqlar</i>
8422909001	<i>Ərzaq məhsullarının istehsalında istifadə olunan avadanlıqların hissələri</i>
842481	<i>Kənd təsərrüfatı və bağçılıq üçün suvarma qurğuları, traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş tozpaylayan və səpələyən qurğular, daşınan və digər qurğular</i>
8428203000	<i>Xüsusi olaraq kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş pnevmatik qaldırıcılar və konveyerlər</i>
8428907100	<i>Xüsusi olaraq kənd təsərrüfatı traktorlarına taxılmaq üçün hazırlanmış yükləyici qurğular</i>
8432	<i>Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı maşınları, torpağın hazırlanması və işlənməsi üçün maşınlar (8432 80 000 0 mal mövqeyində sinifləşən qazon və ya idman meydançaları üçün katoklar istisna olmaqla)</i>
843320	<i>Kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyülməsi üçün maşın və ya mexanizmlər, press-çəşidləyici, saman və quru otları kiplər formasında qablaşdırmaq üçün preslər daxil</i>
843330	
843340	

8433510000 8433520000 843353 843359 8433600000 8433900000	<i>olmaqla; otbiçənlər; 8437 mal mövqeyində göstərilənlərdən başqa, yumurta, meyvə və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, sortlaşdırılması və ya kalibrlənməsi üçün maşınlar</i>
8434	<i>Sağıcı qurğu və aparatları, südün emalı və təkrar emalı üçün avadanlıqlar</i>
8436	<i>Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı, quşçuluq və ya arıçılıq üçün avadanlıqlar, toxumların yetişdirilməsi üçün avadanlıqlar daxil edilməklə, mexaniki və ya qızdırıcı qurğularla, digərləri; quşçuluq üçün inkubatorlar və bruderlər</i>
8437	<i>Toxum, taxıl və ya quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar; unüyütmə sənayesi üçün avadanlıqlar və ya taxıl və quru paxlalıların emalı üçün avadanlıqlar, kənd təsərrüfatı fermalarında istifadə olunan avadanlıqlardan başqa</i>
8438	<i>Bu qrupun başqa yerində adı çəkilməyən və ya təsnif olunmayan yeyinti məhsullarının və ya içkilərin sənaye istehsalı və ya hazırlanması üçün avadanlıqlar, heyvan və ya uçucu olmayan bitki mənşəli yağ və ya piylərin ekstraksiyası və ya hazırlanması üçün olan avadanlıqlardan başqa</i>

2011-ci il martın 1-dən qüvvəyə minir və üç il müddətində qüvvədədir.